

Oruc ƏLİYEV

Filologiya elmləri doktoru

AMEA Folklor İnstitutu

e-mail: orucsohraboglu@gmail.com

<https://doi.org/10.59849/2309-7922.2024.2.10>

DƏRBƏNDLİ AŞIQ NİFTULLA VƏ DASTAN YARADICILIĞI

Xülasə

Dastanlar Azərbaycan folklorunda çox mühüm yer tutur. Bu nümunələrin bu gün də yazıya alınması və sistemləşdirilməsi olduqca gərəklidir. Məqalədə Dərbəndli Aşıq Niftulladan yazıya alınmış “Seydi-Pəri” dastanından bəhs olunur. “Seydi-Pəri” dastanı öz məzmununa görə “məhəbbətlə qəhrəmanlıq hüdudlarında dəyanan dastanlar” sırasına daxildir. Dastanın bu variantının indiyədək tədqiq olunmadığını nəzərə alaraq onun məzmunu üzərində ətraflı dayanılır, digər variantları ilə müqayisəli şəkildə təhlil olunur. Hər bir folklor nümunəsinin, xüsusən dastanların müxtəlif regionlarda yaşayan söyləyicilərdən yazıya alınmasının mühüm əhəmiyyət daşıdığı bir daha diqqətə çəkilir.

Açar sözlər: *aşıq, dastan, padşah, qeyri-adi doğuluş, möcüzəli alma, nəzir-niyaz, buta*

Oruj ALIYEV

ASHIQ NIFTULLA FROM DERBENT AND EPIC ACTIVITY

Summary

Epics occupy a very important place in Azerbaijani folklore. These examples still need to be written and systematized today. In the article it is said about the epic “Seydi-Peri” written from Ashiq Niftulla from Derbent. The epic “Seydi-Peri” in its content is included in the list of “the epics standing on the boundaries of love and heroism”. Taking into account the fact that this version of the epic has not been studied much, its content is focused in detail, it is analyzed in comparison with other options. It is noted once again that every folklore example, especially epics, is of great importance in writing from narrators living in different regions.

Keywords: *ashiq, epic, king, unusual birth, miraculous apple, alms, buta*

Орудж АЛИЕВ

**АШУГ НИФТУЛЛА ИЗ ДЕРБЕНДА И ДАСТАННОЕ
ТВОРЧЕСТВО**

Резюме

Дастаны занимают важное место в азербайджанском фольклоре. Запись и систематизация данных образцов фольклора по сей день сохраняют свою

актуальность. В статье говорится о дастане «Сейди-Пери», записанном со слов Ашуга Нифтуллы из Дербенда.

Дастан «Сейди-Пери» по своему содержанию входит в число дастанов, «занимающих пограничное между любовными и героическими дастанами положение». Ввиду того, что этот вариант дастана до сих пор не изучен, в статье подробно говорится о его содержании, он анализируется в сравнении с другими вариантами произведения.

Обращается внимание на важность осуществление записей образцов фольклора, в особенности дастанов, из слов сказителей, проживающих в различных регионах.

Ключевые слова: ашуг, дастан, падишах, необычное рождение, волшебное яблоко, милостыня, бута

Dərbəndli Aşıq Niftulla saza, sözə yüksək qiymət verən, zəngin repertuara malik yaradıcı-ifacı aşıqlardandır. Onun dilindən “Seydi-Pəri”, “Səfilli Məmməd”, “Bukəs”, “Yetim Aydin” dastanları yazıya alınıb. Bunların içində “Seydi-Pəri” dastanı xüsusilə seçilir.

“Seydi-Pəri” dastanını Azərbaycan dastanlarının hansı qrupuna daxil etmək olar? M.H.Təhmasib Azərbaycan dastanlarını belə qruplaşdırmışdır: “I. Qəhrəmanlıq dastanları. Bizdə bu qrupa daxil olan dastanların üç növünə təsadüf edilməkdədir: 1. Qədim bahadırlıq nağılları, sehrli nağıllar və əsatiri görüşlərlə səsləşən qəhrəmanlıq dastanları. 2. Tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanları. 3. Adi qəhrəmanlıq dastanları.

II. Məhəbbət dastanları.

Bu qrupa daxil olan dastanların da aşağıdakı nümunələrinə təsadüf edilməkdədir: 1. Məhəbbətlə qəhrəmanlıq hüdüdlarında dayanan dastanlar 2. Əsl məhəbbət dastanları: a) nağıllarla bağlı məhəbbət dastanları; b) qədim eposla bağlı məhəbbət dastanları; c) yazılı ədəbiyyatla bağlı məhəbbət dastanları; d) orijinal məhəbbət dastanları. 3. Məcazi məhəbbətə həsr edilmiş dastanlar: a) astral dastanlar; b) rəmzi dastanlar.

III. Ailə əxlaq dastanları”(9, 121-122).

Qəhrəmanlıq dastanları, məhəbbət dastanları, ailə-əxlaq dastanları bir-birindən bir sıra xüsusiyyətləri ilə fərqlənir.

“Seydi-Pəri” dastanını M.H. Təhmasibin bölgüsündə məhəbbət dastanlarının birinci qrupuna daxil etmək olar. M.H.Təhmasib bu qrup dastanlar barədə yazır: “Bir sözlə, həqiqi qəhrəmanlıq dastanlarında məhəbbət, həqiqi məhəbbət dastanlarında isə qəhrəmanlıq ya heç yoxdur, yaxud da yox dərəcəsindədir. Lakin bizdə elə dastanlar da vardır ki, bu iki xüsusiyyətin birləşməsi, uzlaşması yolu ilə yaradılmışdır. Bu qrup dastanlarımızın qəhrəmanları sevməyi bacardıqları kimi, qılınc, qalxanla vuruşmayı, basıb-kəsməyi də bacarırlar. Dastançılar belə dastanların qəhrəmanlarına bəzən hətta Misri qılınc da verirlər. Lakin bunlar nə qədər igid qəhrəman olsalar da, əsasən öz sevgili-butaları uğrunda çarpışırlar ki, buna görə də

biz bunları “məhəbbət dastanı ilə qəhrəmanlıq dastanı hüdudlarında dayanan dastanlar” adlandırıb məhəbbət dastanları qrupuna daxil edirik.

Belə dastanlar bizdə çoxdur. Bir növ qəhrəmanlıq dastanlarından məhəbbət dastanlarına keçid təsiri bağışlayan bu əsərlərin xalq içərisində ən geniş yayılmışları aşağıdakılardır:

“Şah İsmayıł – Gülzər”, “Novruz-Qəndab”, “Mehr-Mah”, “Tahir-Zöhrə”nin bəzi variantları, “Xurşid-Mah Mehri”, “Lətif-Şah”, “Şahzadə Əbülfəz”, “Seydi-Pəri”, “Şahzadə Bəhram”, “Abbas-Dahadürüz”, “Dilsuz-Xəzangül”, “Məhəmməd-Güləndəm”, “Seyfəlmülk”, “Hicran-İnsan” və s.” (9, 194).

M.Təhmasib bu sıraya daxil olan dastanlardan məşhur “Şah İsmayıł-Gülzər” dastanının müxtəlif variantları üzərində dayanır, bu barədə ətraflı tədqiqat aparır, bu dastanın süjetinin qədim olduğu qənaətinə gəlir: “Beləliklə, süjetin müxtəlif adlarla yayılmış versiyaları da, “Şah İsmayıł-Gülzər” adı ilə məşhurlaşmış dastanın II Şah İsmayılin həyatı və ölümündən sonrakı hadisələrlə səsləşdiyini göstərən əlamətlər də, süjetin bu tarixi şəxsiyyətlərdən daha qədim olduğunu göstərən izlər, qalıqlar da göz qabağındadır və bizcə, heç əsassız da deyildir. Bu versiya və variantlardan hansının hansından istifadə etmiş olduğunu, yaxud hər birinin özü-özlüyündə sərbəst yaranmış olduğunu müəyyənləşdirmək, hələlik toplama, nəşr və tədqiq işlərinin bu səviyyəsində çətindir. Bu kiçik qeydlərdən, bizcə, aydın oldu ki, “Şah İsmayıł-Gülzər” qəhrəmanlıqla məhəbbət motivlərini özündə birləşdirən bir dastan olduğu kimi, həm də nağıllarla əlaqədardır. Yəni bu dastan, bir tərəfdən, bir səra nağıl ünsürlərdən, hətta eləcə də bütöv bir nağıl süjetindən istifadə ilə yaradılmış, bir tərəfdən də hazırda xalq arasında həm dastan, həm də qara nağıl şəklində yaşamaqdadır ki, bu da, ümumiyyətlə, dastan yaradıcılığı təcrübəsində çox tez-tez baş verən adı hallardandır” (9, 211).

Bu sıraya daxil olan “Seydi-Pəri” dastanı nisbətən az tədqiq olunmuş məhəbbət dastanlarından biridir. Bunu nəzərə alıb “Seydi-Pəri” dastanının məzmunu, ideya-bədii xüsusiyyətləri barədə bir qədər ətraflı dayanmaq istərdik.

Qeyd etdiyimiz kimi “Seydi-Pəri” dastanının bir variantı Dərbəndləi Aşıq Niftullanın dilindən yazıya alınmışdır (6, 189-212). Bu dastanda Qarabağın varlı-hallı, ədalətli padşahı Saleh padşahdan söhbət açılır. Övlad üzünə həsrət qalan Saleh padşah buna görə həmişə dərd-qəm çekir. Bir gün padşahın hüzuruna gələn dərviş rəml atıb fal açaraq Saleh padşaha deyir ki, var-dövlətinin yarısını fəqir-füqərəyaya paylaşan, övlad arzuna çatacaqsan. Bundan sonra isə dərviş cibindən bir qırmızı alma çıxararaq padşaha verir, bu almanın xatunu ilə bölbüb yeməsini bildirir. Saleh padşah dərvişin sözlerinə əməl edir. Doqquz ayın tamamında onun bir oğlu dünyaya gəlir. Uşağın adını Seydi qoyurlar. Seydi yeddi yaşına çatanda padşah oğlunun təlim-tərbiyəsini Molla Məhəmmədə tapşırır. Çox keçmir Seydinin anası vəfat edir, Saleh padşah da ağır xəstəliyə tutulur. Saleh padşah bu xəstəlikdən ayağa qalxa bilmir. Molla Məhəmməd Saleh padşahın vəsiyyətinə əməl edərək padşah taxtına əyləşir və Seydinin dərsinə, elminə qayğı ilə yanaşır, onu öz balası kimi böyüdürlər. Seydi gəlib on altı yaşına çatır. Molla Məhəmməd həmişə səfərə çıxanda Seydini

də özü ilə aparır. Ancaq axırıncı dəfə Seydi xəstələndiyi üçün Molla Məhəmməd onu səfərə apara bilmir, özü tək gedir. Bir-iki gündən sonra özünə gələn Seydi isə bazara çıxarır. Bu vaxt camaatin arasında ələb-oxuyan bir dərvishi görür. Seydi üç yüz bacaqlı verib dərvişin sazını və oxuduğu sözləri ondan alır. Həmin gecə Şah-Mərdan ona Kavurəssəlimin qızı Pəri xanımı buta verir. Bu vaxt Molla Məhəmməd də səfərini başa vurub geri qayıdır. Seydinin bihuş halda yixilib qaldığını, ağızından köpük gəldiyini görüb qorxuya düşür. Xeyli keçəndən sonra Seydi aylılıb sazını əlinə alaraq ərzi-halını ona söyləyir. Molla Məhəmməd Seydiyə butasının dalınca getməsinə razılıq verir. Ancaq ona deyir ki, butana yetişəndən sonra mən kəbin kəsib xeyir-dua verməmiş evlənməyəcəksən. Seydi halallaşıb yola düşür, gecə-gündüz yol gedib özgə bir məmləkətə çatır. O, bağlı-bağatlı bir bulaq başında yixilib yatır. Həmin gün öz dəstəsi ilə gəzməyə çıxan padşah qızı Seydini görüb onu sınağa çekir. Seydi padşah qızının və yanındakıların oğlan paltarı geyindiklərini, əslində isə qız olduqlarını sazla-sözlə bəyan edir. Padşah qızı Seydinin haqq aşığı olduğunu bilib, onu hörmətlə yola salır. Seydi yoluna davam edib axırda gəlib Pəri xanımı tapır. Pəri xanım bu vaxt öz qalaçasından çıxıb ova gedirmiş. Pəri xanım niqabını çıxarır, özünü nişan verir. Onlar bir müddət bir yerdə qalırlar. Seydi Molla Məhəmmədin tövsiyəsini yadından çıxartmir. Qalaçada yaşayan Pəri xanım hər gün ova çıxır. Bir gün ovladığı ovu atın belinə qaldıra bilməyən Pəri xanım kövrəlir. Bunu görən Seydi həmin gündən sonra Pəri xanımın atına minib özü ova çıxmaga başlayır. Seydi ova gedəndə Pəri xanım bir molla çağırıb Seydi ilə kəbinlərini kəsdirmək istəyir. Təsadüfən həmin molla ilə rastlaşan Seydi Molla Məhəmmədin tövsiyəsini mollaya söyləyir. Bunu eşidən molla kəbin kəsməkdən imtina edir. Pəri xanım da bununla razılaşıb daha bir söz demir. Seydi hər dəfə ova gedəndə Pəri xanımın telinin bir tükünü özü ilə götürüb aparır, həmin tükə baxanda Pəri xanımın şəklini görüb təskinlik tapır. Bir gün Seydi bulaq üstündə əyləşib namaz qılanda Pəri xanımın telinin tükünü qəfil qalxan külək götürüb aparır. Seydi tükün dalınca düşüb Əcəm padşahının məmləkətində divlərə rast gəlir. Divlərlə davası düşür, divləri qılıncdan keçirir. Seydinin dalınca gələn Pəri xanım əhvalatı bilib çox təşvişə düşür. Əcəm padşahının mehtəri tükü tapır və onu aparıb padşaha verir. Bunun sırrını öyrənmək istəyən padşah tükün sahibini tapana böyük ənam verəcəyini bildirir. Bu xəbəri eşidən bir qarı padşahın sarayına gələrək o tükün sahibini tanığını və onun yerini bildiyini söyləyir. Padşah ona hədiyyələr verib yola salır. Padşah yenə soraqlaşır ki, görsün tükün sahibini başqa bir tanıyan da varmı? Bir keçəl tez padşahın yanına gəlib o qızın atasına çobanlıq etdiyini, qızı da tanığını söyləyir. Keçəl padşahdan qoşun alıb qızı gətirməyə yola düşür. Qoşun gəlib çatanda Seydi Səmənd atın belinə qalxıb qoşunu pərən-pərən salır. Keçəlin də qulaqlarını kəsib özünü də atın belinə sariyır. At keçəli götürüb padşahın sarayına gətirir. Bunu görən padşah yasa batır. Bu əhvalatdan xəbər tutan qarı padşahın yanına gəlib şərt kəsir ki, məni özünə vəzir qoysan, qızı sənə gətirərəm. Padşah qarı ilə razılaşır. Qarı üç yüz nəfərlik qoşun götürüb qızın olduğu yerdə gedir. Qoşunu gizli bir yerdə saxlayıb deyir ki, nə vaxt o gördünüz qaladan tüstü çıxsa, onda

gələrsiniz. Qarı özünü yazıq bir görkəmə salıb Seydiyə yalvarır ki, məni yanınızda saxlayın, əlimdən gələn işdə sizə kömək edərəm. Seydinin qariya yazığı gəlir. Pəri xanım buna razi olmasa da, qarı onu da dilə tutub razi sala bilir. Bundan istifadə edən qarı fürsət tapan kimi onların yeməyinə bihuşdarı qatır. Qoşuna işarə edir, Seydinin də, Pəri xanımın da əl-qolunu bağlayıb padşahın hüzuruna çatdırır. Qarı vəzirlilik xalatını geyinib onların başının üstündə dayanır. Əvvəl Pəri xanım ayılır. Qarı Pəri xanıma deyir ki, şadlığına şitlik etmə, səni padşaha xanım gətirmişəm. Özünə gəlib ayılan Seydi qariya çox yalvarsada, qarı rəhmə gəlmir. Qarının tapşırığı ilə Pəri xanımı aparıb bir otağa salırlar. Seydini isə qalın bir meşəyə aparıb ölümcül yaralayırlar, qanlı köynəyini də götürüb gəlirlər. Qarı Seydinin qanlı köynəyini Pəri xanımın üstünə atır, Pəri xanımı padşaha verəcəyini deyir. Seydi ağır yaralı, bihuş halda yixılıb qalır, bu vaxt ona buta verən nurani şəxs yarasına əl çəkib deyir ki, oğul, sən sağaldın, get, istəyinə çatacaqsan. Seydi ayağa qalxıb Pəri xanımın olduğu şəhərə gəlib çatır. Əyninə cır-cindir libas geyinib, bir qarının evində qonaq olur. Hadisələrin nə yerdə olduğunu Seydi bu qarından öyrənə bilir. Qarı deyir ki, padşah bir gözəl qızı sevgilisinin əlindən alıb, özünə arvad etmək istəyir. Qız da şərt qoyub ki, padşah onun atını minib meydanda gəzməsə, ona ərə getməyəcək. Atı isə heç cür ram edə bilmirlər. Hadisələrdən xəbərdar olan Seydi səhəri gün Pəri xanımın olduğu imarətin qabağına gəlir. Padşahın adamlarına bildirir ki, mən falçıyam, gəlmışəm ki, atı ram edib bunun əvəzində padşahdan ənam alım. Padşahın əmr ilə onu atın saxlandığı yerə aparırlar. Seydi görür ki, libası da, qılınıcı da atın yanındadır. At Seydini görən kimi sakitləşir. Seydi ata minib meydana çıxır. Hükum edib padşahın boynunu vurur, müxənnət qarını da cəhənnəmə vasil edir. Sonra bu şəhərə camaatın istədiyi adamı onlara padşah seçdirir. Seydi Pəri xanımı da götürüb öz vətəninə qayıdır. Molla Məhəmməd Seydinin gəlmişinə çox sevinir. Seydi ilə Pəri xanıma yeddi gün, yeddi gecə toy edir. Toydan sonra Saleh padşahın vəsiyyətinə əməl edərək taxt-tacı Seydiyə verir.

Azərbaycan dastanlarının 5 cildliyinin ikinci cildinin tərtibçiləri “Seydi-Pəri” dastanının müxtəlif variantları barədə belə yazırlar: “Seydi və Pəri” dastanının müxtəlif yerlərdən toplanmış bir sıra variantları vardır. Bu variantlar bir-birinə çox yaxındır. Fərq, əsasən, surətlərin adlarında və qoşmalardadır. Misal üçün, bu variantların birinə görə, Seydi Əhməd kişi adlı bir yoxsul adamın oğludur. Əhməd kişi onu nəzir-niyazla tapmışdır. Seydi yoxsulluqdan təngə gəlir. Dərdli-fikirli günlərinin birində yuxuda gavur qızı Pərini görür, aşiq olur, aşılıqlığa çatır, butasının arxasında səfərə çıxır. Yolda Nərgiz adlı bir dövlətli qızı ilə rastlaşır. Nərgiz Seydini sevir, lakin bu, Seydini yolundan eləyə bilmir. O, çox əziyyətlər çəkdikdən sonra Pərini tapır, alır, qayıdan baş Nərgizi də götürüb, vətəninə gəlir.

Dastanın ikinci variantına görə, Seydi Tağı adlı bir yoxsulun oğlu, Pəri isə Tağının dövlətli qardaşı Nağının qızıdır. Uşaqlar göbəkkəsmə adaxlıdırlar. Lakin onlar evlənə bilmirlər. Dövlətli qardaş əhdidi pozur. Seydi qurban ölkələrə gedir. Həsən bağbanın qızı Nərgiz ona aşiq olur. Camal paşa adlı biri onu zindana salır.

Pərini də güclə almaq istəyir. Nəhayət, Seydi düşmənlərə qalib gəlib, Pərini alır, Nərgizi də götürür. Hətta gəlib öz nişanlısını da alır.

Dastanın belə variantlardan əsaslı şəkildə fərqlənən bir müstəqil versiyası da vardır. Bu versiyaya görə Əcmən şəhərində Hacıbala və Arzuman adlı iki qardaş yaşayır. Hacıbalanın Güllü adlı bir qızı, Arzumann isə Seydi adlı bir oğlu vardır. Uşaqlar bir məktəbdə oxuyurlar. Molla bunların sevişdiklərini görüb qızın atasına xəbər verir. Hacıbala Seydini sürgün eləyir. Seydi çox yerlər gəzdikdən sonra gedib Dağıstana çıxır. Burada Şeyx Şamilin valilərindən biri olan Mirzəli Əfəndi ilə tanış olur. Sərdarı-əzəm Hacı Murad onu Şeyx Şamilin yanına aparır. Seydi Şeyxin ona qoşduğu ləzgilərin köməyi ilə Samuru keçib, Nügədiyə gəlir, oradan da Ərcmana gəlib, sevgilisi Güllünü alır. Bütün variantlardan aydın bir şəkildə görünür ki, bu dastan vaxtı ilə çox mükəmməl olmuş, zaman keçdikcə unudulub bu hala düşmüşdür” (1, 418).

Burada “Seydi-Pəri” dastanının müxtəlif variantları barədə ümumi şəkildə bəhs olunur. Tərtibçilərin qənaətinə görə, bu variantlar arasında fərq, əsasən surətlərin adlarında və qoşmalarda özünü bürüzə verir. Buradan da belə nəticəyə gəlinir ki, bu dastan vaxtilə çox mükəmməl olmuşdur. Qeyd edək ki, tərtibçilər haqqında danışdıqları variantların nə vaxt, harada, hansı söyləyicidən toplandığı və ya nəşr olunub olunmadığı barədə konkret bir fikir söyləmirlər. Odur ki, bunları yada salmaqla kifayətlənib, “Seydi-Pəri” dastanının beş cildlik Azərbaycan dastanlarının ikinci cildində nəşr olunmuş variantı üzərində də dayanmağı məqsədə uyğun hesab edirik (1, 189-212). Bu variantda İstanbul şəhərində yaşayan iki tacir qardaşdan söhbət açılır. Onlardan böyüyünün adı Məhəmməd, kiçiyinin adı Əhməd olur. Məhəmməd tacirin Seydi adında bir oğlu, Əhməd tacirin də Məryəm adında bir qızı olur. Əhməd tacirin təklifi ilə qızı oğlana ad edirlər. Bir az keçmiş Məhəmməd tacir ölürlər. Əhməd tacir sözünə əməl etmir. Seydinin elçilərini geri qaytarır. Bundan təsirlənən Seydi atasının məzarı üstə gedib orada yuxuya gedir. Ağalar ağası Şah-Mərdan yuxuda ona bir cam verib iç deyir, sonra da hind padşahının qızını ona buta verir. Bir müddət sonra Seydi ayılır. Ona qeyri-adi gözəllik verilir. Əmisi, anası onun nə dediyini başa düşmür. O, sazbəndin yanına gedib bir saz alır. Məryəm onu görüb yolundan döndərmək istəyir. Seydi razı olmur. Gedib bir dağda həramilərə rast gəlir. Sən demə, bu həramilər qız imiş, baş hərami də Cəfər paşanın qızı imiş. Onlar Seydinin haqq aşığı olduğunu bilib onu buraxırlar. Seydi yola düşüb Kazım paşanın şəhərinə çatır. Səyahətə çıxan paşanın qızı Maral xanım onu saxlayır. Maral onu evlərinə dəvət edir. Ona aşiq olduğunu bidirir, ancaq Seydi onun təklifinə razı olmayıb yoluna davam edir. O, butasının yurduna çatanda məlum olur ki, Pəri xanımın atası ölüb, özü isə şahlıq taxtına əyləşib. Pəri xanım aləmi-röyada Seydini gördükünə görə o saat onu tanıyır. Seydini öz bağına aparır. Onlar kəbin kəsdirirlər. Pəri xanımın arzusu ilə Seydi pəhləvan paltarı geyinir. Bir gün Seydi Pəri xanımın şəklini götürüb baxanda, külək vurub şəkli suya salır. Su bu şəkli Hasan paşanın məmləkətinə aparır. Mehtərlər görür ki, atlar şəklin işığından hürküb suya getmirlər. Şəkli götürüb Hasan paşaya verirlər. Heç kim şəkli şüşədən çıxara bilmir,

çünki şüşə tilsimli olur. Bir qarı gəlib bir əfsun oxuyub şəkli şüşədən çıxarır. Hasan paşanın adamları Pəri xanımı gətirməyə gedirlər. Bu vaxt şəkli axtaran Seydiyə rast olurlar. Seydi onları məglub edin geri qaytarır. Hasan paşa deyir ki, gərək o pəhləvan öldürülsün, Pəri xanım gətirilsin. Qoşun gəlib qalanın dörd tərəfini bürüyür. Seydi yenə hücum edib, qoşunu pərən-pərən salır. Qarı Hasan paşanın yanına gəlib deyir ki, məni al, mən Seydini tutmağın, ya öldürməyin təhərini sənə deyərəm. Hasan paşa razı olur. Qarı deyir ki, mən Seydiyə bihuşdarı verib bihuş eləyəndə ot tayalarına od vuracağam, onda qoşunu göndərərsən gələr. Qarı bunu deyib gedir ayaqyalın, başıaçıq Pəri xanımın pilləkənin qabağında dayanır. Seydinin ona yazığı gəlir, onu nənəsi kimi saxlayacağını bildirir. Pəri xanım isə qarını qovmaq istəyir, Seydi razı olmur. Bir gün çörək bişirəndə qarı çörəyin içində bihuşdarı tökür. Yemək yeyən kimi Seydi də, Pəri xanım da bihuş olurlar. Qarı onların əl-ayağını möhkəm bağlayır. Sonra ot tayalarına od vurur. Qoşun gəlib Seydi ilə Pəri xanımı Hasan paşanın hüzuruna aparır. Hasan paşa Seydini öldürmək istəyəndə qazi deyir ki, onu öldürsək camaat bizdən narazı qalar, onu aparıb bəzirən yolunda su quyusuna tullayaq. Hasan paşa buna razı olur. Seydini aparıb həmin quyuya atırlar. Əhməd adlı bir tacir bu quyudan su götürəndə Seydini görüb quyudan çıxartdırır, ona arxa olub yanında saxlayır. Hasan paşa Pəri xanımı toy eləyib almaq istəyir. Pəri xanım da onun qarşısında şərt qoyur ki, mən raziyam, ancaq gərək Səmənd atı minib meydanda yeddi dəfə hərləyəsən. Səmənd at isə heç kimi yaxına buraxmir. Seydi Əhməd sövdəyarla halallaşır Pəri xanımın dalınca yollanır. Yolda bir bostançı ilə paltarını dəyişib paşanın hüzuruna gəlir, deyir ki, mən o ata minə bilərəm, ancaq gərək Seydinin paltarını, yarağını verəsiniz, yoxsa at məni öldürər. Seydi ata süvar olub meydana girir, Hasan paşanın qabağında dayanıb deyir ki, sən yeddi dəfə demisən, meydani hərlən, mən iyirmi dəfə hərlənəcəyəm. Paşa deyir ki, atın yiyesi çoxdan ölüb, atı hərlə, nəmərini al, get. Seydi özünü nişan verib, Hasan paşanı və bədxah qarını cəhənnəmə vasil edir. Seydi orda padşah olub, dövran keçirir.

“Seydi-Pəri” dastanının Dərbənd variantlarında övlad həsrətində olan padşahın arzusunun qeyri-adi, möcüzəli şəkildə həyata keçməsi ilə başlayır. Övladsızlığa görə dərd-qəm çəkən padşah günlərin bir günü küçədən keçən bir dərvişi hüzuruna dəvət edir: “Saleh padşah buyruq verdi, dərvişlə onu tək buraxdilar. Padşah nigarançılığını dərvişə söylədi. Dərviş rəml atıb fal açdı. Dedi:

— Padşah sağ olsun, sənin qismətində övlad var. Amma gərəkdi ki, vər-dövlətinin düz tən yarısını fağır-füqəraya paylayasan.

Sonra cibindən qırmızı bir alma çıxarıb padşaha uzatdı:

— Bu almanın da xatununla bölüb yeyərsən. Tanrı səni kamına yetirəcək.

Padşah dərvişə yaxşı ənam verib onu razı yola saldı. Sonra göstəriş verdi, mal-dövlətinin yarısını kasıb-kusuba payladılar. Axşam olanda padşah dərviş verən almanın da xatunuyla bölüb yedi. Doqquz ayın tamamında bunların bir oğlu oldu” (9, 264).

“Seydi-Pəri” dastanında valideynin övlad arzusu var-dövlətini ehtiyacı olan insanlara paylaması və möcüzəli almanın yeməsi ilə həyata keçir. Onu da qeyd edək ki, nəzir-niyaz sayəsində övlad arzusuna çatmaq nağıllarda, eləcə də qəhrəmanlıq və məhəbbət dastanlarında tez-tez təsadüf olunan motivlərdən biridir. “Kitabi-Dədə Qorqud” eposunun qəhrəmanlarından Buxac da nəzir-niyaz və Allaha dualar sayəsində doğulur (8, 35). Bu motiv “Ali xan-Pəri” dastanında da mühüm yer tutur. Hacı Səyyad adlı varlı-karlı tacir qazanlar asdırıb, qoyunlar kəsdirib ehsan verir, özü də əhd edir ki, züryəti olsa Qanlı çaya körpü salacaq. Onun arzusu həyata keçir: bir oğlu, bir qızı olur (2, 282-283). Bu məsələ ilə bağlı araştırma aparan M.Cəfərli yazır: “Azərbaycan dastan mətnlərində qeyri-adi doğuluş, yaxud möcüzəli doğuluş (qeyd edək ki, “qeyri-adi” yaxud “möcüzəli” təyinləri burada bir-birinə sinonim olmaqla qəhrəmanın dünyaya gəlməsində hər hansı formada sakral mifoloji qüvvələrin iştirakını nəzərdə tutur. Burada sakrallıq arxetipində miflə bağlıdır, sonrakı inkişafında dini kultlara transformasiya olunur (-M.C.) süjet hadisəsi olmaqla öz motivləşməsində aşağıdakı hadisələrini gerçekleşdirir:

1. Var-dövlət paylama, xeyirxah işlər görüləməsi yolu ilə alqış-duanın müstəcəb olması nəticəsində uşağın doğulması;
2. Dərvişin verdiyi almanın valideynlərin yeməsi nəticəsində uşağın doğulması;
3. Digər tipli möcüzəli doğuşlar” (5, 27).

Bu məsələyə başqa istiqamətdə araştırma aparan M.Kazimoğlu (İmanov) da toxunur və belə qənaətə gəlir: “Bura qədər dediklərimizə diqqət yetirsək, aydın olur ki, biz əkizlər mifi üçün səciyyəvi olan sakral aləmlə bağlılıq məsələsini ön plana çəkdik və bu baxımından əkizlər mifinin folklorumuzdakı üç törəmə süjeti üzərində dayandıq:

1. Sehrli alma ilə bağlı övladlar süjeti;
2. Nəzir-niyaz, alqış-dua və xüsusi Tanrı istəyi ilə bağlı olan övladlar süjeti;
3. Zoomorfik mənşə ilə bağlı olan övladlar süjeti.

Aydınlaşdırıldıq ki, əkizlər mifinin folklorumuzdakı bu cür törəmə süjetləri obrazın ikiləşməsi, folklor nümunələrində obrazın əvəzedicisinin yaradılması üçün zəmin yaradır” (7, 22).

Qəhrəmanlıq dastanlarında övlad arzusunda olan valideynlərin istəyi, əsasən, nəzir-niyazla, savab işlər görməklə, Tanrı istəyi ilə baş verir. Qəhrəmanlıq dastanlarında dərvişin verdiyi almanın valideynlərin yeməsi nəticəsində qeyri-adi doğuluş motivinə təsadüf edilmir. Bu motivə daha çox məhəbbət dastanlarında və nağıllarda təsadüf olunur. Onu da qeyd edək ki, nağıllarda dərvişin verdiyi almadan başqa, valideynlərin sudan tapdıqları almanın yeməsilə də uşağın doğulması motivinə rast gəlinir. Məsələn, “İbrahim” nağılında övlad həsrəti ilə yaşıyan qardaşlar dərdlərini dağıtmak üçün səfərə çıxırlar: “Gəzib-gəzib axırda gəlib bir bulağın başında düşdülər. Dedilər ki, bir az rahatlanıb əl-üzümüzü yuyub gedək.

Elə Məhəmməd bir ovuc su götürdü, Əhməd də bir ovuc su götürəndə bulağın gözündən bir dənə qıpqırmızı alma çıxdı. Əhməd tez almanın tutdu. Göz gəzdirdilər

ətrafa ki, görsünlər bu alma hardandı, bu yaxılarda harda alma ağacı var, baxdılар ki, göz işlədikcə bir dənə dingələn də yoxdu. Bəs bu alma haradan düşüb? İki qardaşı fikir apardı. Çox fikirdən sonra Əhməd dedi:

— Qardaş, hər nə deyirsən de, bu almada bizim bəxtimiz var. Daha taleyimiz bu almalar ilə açılacaq. Gəl bu almanı yarı bölgək, yarısını özün ye, yarısını da mənə ver, görək aqibət nə olar.

Qardaşlar durub atlarını minib yol elədilər şəhərə. Gəlib çatdılara evə. Bir danənişan bıçaq ilə bu almanı tən dörd yerə böldülər. İkisini Məhəmməd öz arvadı ilə yedi, ikisini də Əhməd öz arvadı ilə yedi. Ürəklərinin sidqini almaya bağlayıb yatdılar.

Gün keçdi, ay dolandı, vaxt gəlib çatdı doqquz aya. Əhmədin bir dənə oğlu, Məhəmmədin də bir dənə qızı oldu” (3, 288-289).

“Məlikməmməd və Məlik Əhməd” nağılında isə padşah yuxuda gördüyü kimi bağçadakı hovuzda suyun üzündə üzən almanın yeməsilə istəyinə yetir” (4, 267).

“Seydi-Pəri” dastanının Dərbənd variantında hadisələr Qarabağda cərəyan edir. Qəhrəman qeyri-adi şəkildə dünyaya gəlir. O, əsil-nəcabətli bir valideynin övladıdır, şahzadədir. Bu variantda qəhrəmanın uşaqlıq və yeniyetməlik dövrü haqqında məlumat verilir. Seydi uşaqlıq ikən anası, sonra isə atası vəfat edir. Onun tərbiyəsi, təhsili ilə atasının arzusuna görə Molla Məhəmməd məşğul olur. On altı yaşına çatanda Seydiyə buta verilir, o öz butası uğrunda mübarizəyə başlayır. 5 cildlik Azərbaycan dastanlarının ikinci cildində nəşr olunmuş variantda isə qəhrəmanın doğum motivi və uşaqlıq dövrü yer almır. Bu variantda hadisələr İstanbul şəhərində cərəyan edir. Tacir qardaşlardan böyüyü Məhəmmədin Seydi adında oğlu, kiçik qardaş Əhməd tacirin Məryəm adında qızından bəhs olunur. Tacir Əhmədin təklifi ilə Seydi ilə Məryəm bir-birinə ad edilirlər. Ancaq tacir Məhəmmədin ölümündən sonra qızın atası sözünə xilaf çıxır. Bundan təsirlənən Seydi atasının məzəri üstə gedib orada yuxuya gedir, ona yuxuda ikən Ağalar ağası Şahi-Mərdan hind padşahının qızını buta verir.

“Seydi-Pəri” dastanının Dərbənd variantında qəhrəman bir sıra sınaqlardan keçib öz butasına çatır. Onlar bir müddət bir yerdə qalırlar. Bu vaxt Pəri xanımın gözəlliyyindən xəbər tutan padşah onu almaq istəyir. Bunun üçün bədxah, hiyləgər bir qarışdan istifadə edir. Bu qarı bihuşdarı verib Pəri xanımı və Seydini padşahın hüzuruna gətirə bilir. Seydini padşahın adamları ölümcul yaralayıb qanlı köynəyini gətirirlər. Ancaq ölümcul yaralanmış Seydi nurani şəxsin yardımını ilə ölümündən xilas olur. Pəri xanım isə belə bir şərt kəsir ki, padşah onun atına minib meydanda gəzə bilsə, ona ərə gedər. Atı isə heç cürə ram etmək mümkün olmur. 5 cildlik Azərbaycan dastanlarının ikinci cildində nəşr olunmuş variantda isə Seydini öldürmürlər, əl-qolu bağlı aparıb bəzirgan yolunda su quyusuna tullayırlar. Onu Əhməd adlı xeyirxah bir tacir ölümündən qurtarır.

Dastanın Dərbənd variantında Seydi köhnə bir libas geyinib Pəri xanımın olduğu şəhərə gəlir. Özünü falçı kimi göstərərək paltarını, silahını, atını ələ keçirə bilir, meydana girib düşmənlərini məhv edir, Pəri xanımı onların əlindən qurtarır. 5

cildlik Azərbaycan dastanlarının ikinci cildində nəşr olunmuş variantda da Seydi Pəri xanımın olduğu padşahın ölkəsinə libasını dəyişərək gəlir. Bu variantda da Pəri xanımla toy etmək istəyən padşah Pəri xanımın qoyduğu şərt qarşısında aciz qalır. Bu şərti Seydi özü yerinə yetirə bilir. O, bu sınaqdan da igidliyi və dəyanəti səyində çıxıb butasına qovuşur.

Göründüyü kimi dastanın hər iki variantında süjet, epizod və motivlər arasında oxşarlıqlar olsa da, xeyli fərqlər də vardır.

Deməli, hər bir folklor örnəyi, eləcə də dastan hər hansı bir söyləyicidən, aşiqdan yazıya alınarkən yeni məna alır. Hər bir aşiq söyləmə zamanı süjetə öz əlavəsini edir, ona yeni motiv və epizodlar da gətirir. Həm də ənənəvi formul və vasitələrdən də özünəməxsus şəkildə istifadə edir və bunlar hər bir aşığın dilində fərqli məna çaları ilə üzə çıxır. Məsələn: “Bəli, əzizlər, aşiq dili yüyrək olar, orda aynan-ilnən, burda şirin dilnən oğlan böyüüb yeddi yaşa yetdi” (6, 264); “Hə, bu burda yatmağında olsun, eşit səhbətin o biri ucundan” (6, 267); “Hə, bu burda qalsın, eşidək görək bir gün ovda Seydinin başına nə gəldi” (6, 272); “Onlar muradlarına yetib kama çatdılар. Sizlərdən də çatanlar çatıb, çatmayanları da çatsın” (6, 284).

M.H.Təhmasib bu məsələ ilə bağlı belə qənaətə gəlir: “Aşiq yaradıcılığının ən əsaslı xüsusiyyətlərindən biri, bəlkə də, təbiri caizsə, bu sənətin əsas mühərriki improvisizədir.

İmprovizə aşiq sənətində ifa edə-edə yaratmaq, yarada-yarada ifa etmək deməkdir. Az-çox qoşmaq, düzmək, yaratmaq qabiliyyətinə malik olan hər bir aşiq improvisatordur. Aydındır ki, zəiflərin improvisisi elə oradaca unudulur. Qüvvətli ustادların improvisisi isə gözəl variantların, nəzirələrin, bəzən isə həttə eyni mövzuya həsr edilmiş, yeni orijinal əsərlərin yaranmasına səbəb olur. İmprovizə deyismə məclislərində daha aydın, daha qüvvətli və maraqlı olur” (9, 51).

Yaradıcılıq prosesi ilə bağlı söylənən bu fikirlər mühüm əhəmiyyət daşıyır. Məhz buna görə də bu cəhəti nəzərə alan folklorşunaslar eyni bir folklor nümunəsinin bir neçə söyləyicidən yazıya alınmasını diqqətdə saxlamışlar. Görkəmli folklorşunas H.Zeynallı bu barədə yazır: “Nağılçı və dastançı aşiq ifa zamanı məclisin kimdən ibarət olduğunu, onun şəraitini, yerini və s. nəzərə alır. Ona görə “məclisi tutdurmaq”, “məclisi başa vermək” tədbirləri aşıqlar və nağılçılar arasında məşhurdur. Hər bir aşiq və nağılçı məclisə görə nağılin süjetini də dəyişdirir” (10, 14-15).

Deməli, buradan belə nəticəyə gələ bilərik ki, eyni bir dastanın müxtəlif regionlarda yaşayıb-yaratmış iki və daha çox aşiqdan yazıya alınması, müqayisəli araşdırılması çox gərəklidir.

ƏDƏBİYYAT

1. Azərbaycan dastanları: 5 cilddə, II cild, II nəşri, Bakı: Çıraq, 2005
2. Azərbaycan məhəbbət dastanları/Tərtib edənlər: M.H.Təhmasib, T.Fərzəliyev, İ.Abbasov, N.Seyidov. Bakı: Elm, 1979
3. Azərbaycan nağılları: 5 cilddə, I cild, II nəşri, Bakı: Çıraq, 2004
4. Azərbaycan nağılları: 5 cilddə, II cild, II nəşri, Bakı: Çıraq, 2004
5. Cəfərli M. Dastan və mif. Bakı: Elm, 2001
6. Dərbənd folklor örnəkləri. I kitab/Toplayıb tərtib edənlər: M. Qasımlı, O.Əliyev, R.Xəlilov. Bakı: Elm və təhsil, 2014
7. Kazımoğlu M. Folklorda obrazın ikiləşməsi. Bakı: Elm, 2011
8. Kitabi-Dədə Qorqud/Tərtib edənlər: F.Zeynalov, S.Əlizadə. Bakı: Yaziçi, 1988
9. Təhmasib M.H. Seçilmiş əsərləri: 2 cilddə, II cild. Bakı: "Kitab aləmi" NPM, 2011
10. Zeynallı H. Azərbaycan nağılları haqqında/Azərbaycan nağılları: 5 cilddə, I cild. Şərq-Qərb, 2005, s. 7-20

*Redaksiyaya daxilolma tarixi: İlk variant: 12.09.2024
Son variant: 23.09.2024*